


GÖYƏRCİN

ISSN-0207-4710  
2010-cu il

# QORUQ VƏ YASAQLIQLARIIMIZ



# GÖYƏRÇİN



Azərbaycan Respublikasının  
Prezidenti İlham Əliyev

Öziz balalar, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Ekoloji İli" elan edilmişdir. Məlumat üçün xatırladırıq ki, "eko" yunan sözü olub, mənası məskən, vətən anlamına gəlir.

Siz bilirsiniz ki, zəngin təbiəti Azərbaycanımız füsunlar bir diydardır. O, gözəlliklər məskənidir. Təəssüf ki, Qarabağ meşəleri, Ağdamın, Füzulinin, Cəbrayılın, Laçının, Zəngilanın, Qubadlinin bərəketli torpaqları düşmən tapdağı altındadır. Xalqımızın əvezsiz təbii sərvətləri çapılıb talanır. Azgınlaşmış düşmənler meşələrimizi, ekin və biçənək sahələrimizi, kövşənlərimizi tez-tez od vurub yandırırlar. Biz torpaqlarımızı düşmənlərdən xilas etməli, onu yenidən gülüştana döndürməliyik.

Təbiəti öyrənmək, onu qorumaq, zənginləşdirmək hamının borcudur. Elə bu məqsədle de yurdumuzda bir sıra qoruqlar, yasaqlıqlar yaradılmışdır. Uzun illərdir ki, təbiətimiz, onun ayrılmaz parçası olan meşələr, nadir bitkilər, heyvanlar, quşlar dövlət tərəfindən qorunur.

Yasaqlıq müəyyən ərazinin hər hansı komponentinin, məsələn, bitkisinin, heyvan növünün, baliqlarının, gölünün, mağarasının, eləcə də təbiet kompleksinin müvəqqəti qorunması üçün ayrılmış sahəyə deyilir. Qoruqlardan fərqli olaraq yasaqlıqlarda müəyyən təsərrüfat işlərinin icrasının icazə verilir. Deməli, yasaqlıq müəyyən məqsədle yaradılmış müvəqqəti qoruqdur.

Öziz balalar, bu topluda sizə yurdumuzdakı qoruqlar, yasaqlıqlar haqqında məlumat verməyi qarşımıza məqsəd qoymuşuq. Bundan başqa kitabı oxuyanda canlı təbiet haqqında bir sıra maraqlı faktlarla da tanış olacaqsınız. Məlumat üçün deyək ki, kitabı uşaqlar üçün işləyərken görkəmlı Azərbaycan alimi, akademik Həsən Əliyevin tədqiqatlarından bəhrələnmişik.

Rafiq Yusifoğlu

# QORUQ VƏ YASAQLIQLARIMIZ




"Göyərçin" in kitabxanası

Bakı - 2010



Ən böyük və ən güclü  
pişik növü pələngdir.



Bayquş mavi rəngi görə  
bilən yeganə quşdur.



Cüyürlerin rəngi yayda  
küren, qışda boz olur.

## GÖYGÖL QORUĞU

Azərbaycanda bir-birindən gözəl göllər vardır: Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamli göl... Göygöl qoruğu Azərbaycanın ilk dövlət qoruğudur. Bu qoruq 1925-ci ildə yaradılıb. Sonra bir neçə dəfə leğv edilib, yenidən yaradılıb. Göygöl qoruğunun ərazisində gözəl meşələr, dağ çəmənləri, zəngin və qiymətli bitkilər, canlılar aləmi vardır. Bu qoruqda göllər, meşələr, dağlar, dərələr, yalnız qaya parçaları göz oxşayır. Qoruğun ümumi sahəsi 7131 hektardır.

Bu qoruqda çoxlu palid, tozağacı, fisdıq, vələs, ağaçqayın, çökə ağacları, doqquzdon, itburnu, ardıc kolları bitir.

Qoruğun «Eldar şamı» adlanan filialında isə nadir Eldar şamları göz oxşayır.

Qoruqda müxtəli heyvanlar, quşlar yaşayır. Qafqaz maralı, təke, cüyür, ayı, tülkü, porsuq, dələ, meşə pişiyi, samur, vaşaq, dovşan bu qoruğun əbədi sakinləridir. Bu ərazidə bildirçin, göyərcin, cüllüt, qara kərkez, yapalaq, ağaçdələn, ziğ-zığ, dolaşa, sarıköynək və s. bu kimi quşlar nəğmə oxuyur.

Bu gözəl qoruğun hər otunu, çiçəyini, ağacını, kolunu, heyvanlarını, quşlarını, baliqlarını qorumaq, gözəlliyyin keşiyini çekmek lazımdır.

## PİRQULU QORUĞU

Pirqulu qoruğu Azərbaycan hökumətinin 25 dekabr 1968-ci il tarixli qərarı ilə yaradılmışdır. Qoruğun ərazisi üç ayri-ayrı hissədən ibarətdir. Araxçın sahəsi, Cəngi sahəsi, Pirqulu sahəsi. Araxçın sahəsi Qari və Qırxbulaq dağlarının müxtəlif dərəcədə meyilli cənub və qərb yamaclarını əhatə edir. Meşələr Qırxbulaq çayının dərəsi boyunca yayılmışdır.

Cəngi sahəsi Cəngi hövzəsinin sol və qismən də sağ hissəsini əhatə edir.

Qoruğun əsas sahəsi Pirqulu dağında və onun ətrafında yerləşir.

Qoruqdakı meşələr zəngin, füsünkar və gözəl mənzərəlidir.

Pirqulu qoruğunun ərazisindən axan çaylar bunlardır: Ağsu çayı, Avaxıl çayı, Cəngi çayı və s.

Pirqulu meşələrində otuz növ ağaç vardır. Bu meşələrdə vələs, palid, fisdıq, ağaçqayın, görüş, dəmir qarağacları çoxluq təşkil edir.

Dünyanın müxtəlif yerlərində qaraçökə ağacının səkkiz növü məlumdur. Bizim meşələrimizdə isə onun yalnız bir növü bitir. Qaraçörənin qəribə xüsusiyyəti var. Bu nadir bitki rütubətlilər meşələrde iri ağaclar, nisbətən quraq meşələrde isə kollar şəklində inkişaf edir. Bu ağaç həmişəyaşardır. Oduncağı möhkəm, ağır və elastikdir. El arasında ona çürümeyən ağaç da deyilir. Zəngin ot və kol bitkiləri olan six meşələr, otlu çəmənlər göz oxşayır. Burada cüyür, çöl donuzu, təke, qonur ayı, vaşaq, tülkü, porsuq, çəqqal, dovşan, dələ, canavar və s. heyvanlar, qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, ağaçdələn və s. quşlar vardır.



Bəbirin ömrü təbietdə 11,  
zooparkda 21 ildir.



Yarasalar mağaraya  
girəndə həmişə sol  
tərəfə dönürlər.



Bir qarışqanın  
iyibilmə  
qabiliyyəti itdən  
güclüdür.



Dağkeçisi  
qoruqlarımızın  
bəzəyiidir.



Dəvəquşu yumurtası  
24 toyuq yumurtasına  
bərabərdir.

## QOBUSTAN QORUÇU

Qobustan bütün dünyada məşhur olan tarixi qoruqdur. Bu qoruq 1966-ci ildə yaradılmışdır. Qoruq Bakının 70 km cənubunda Qaradağ rayonunun ərazisində yerləşir. Qoruğun yaradılmasında əsas məqsəd qayalar üzərinə həkk olunmuş salname xarakterli tarix, incəsənet, təbiət elmləri üçün müümən əhəmiyyəti olan qaya təsvirləri və kurqanları qorumaqdır. Qobustan qoruğu açıq səma altında müzey kimi bütün dünyada şöhrət qazanmışdır.

Qobustandakı abidələri üç əsas qrupa ayırmak olar: 1. Böyükdaş, Kiçikdaş, Çinqirdağ və Yazılı qayaüstü təsvirlər kompleksi. 2. Mezolit, Neolit və daha sonrakı dövrlərə aid digər qədim düşərgələr və yaşayış yerləri. 3. Kurqanlar.


Qoruğun yerləşdiyi ərazinin özünəməxsus təbii şəraitı vardır. Onun ətrafindakı sahələr neft və qaz yataqları, müxtəlif tikinti materialları ilə zəngindir.

Qobustandakı qaya təsvirləri olduqca müxtəlif süjetə malik olan on min ilə qədər bir dövrü əhatə edir. Burada təqribən min qaya üzərində altı minə qədər təsviri incəsənet əsəri aşkar edilmişdir. Qobustan qoruğu xalqımızın keşməkeşli tarixinin pozulmaz salnamesidir.

## QARAGÖL QORUÇU

Qaragöl Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində yerləşir. Onun suyundan sürürlərin və əkin yerlərinin suvarılması üçün istifadə edilir.

Qaragöl və onun ətraf zonası tarixən Azərbaycan torpağı olmuşdur. Lakin bədxah qonşularımız bu gölə də sahib durmaq istəyirlər. Qaragöl qoruğu 17 oktyabr 1987-ci il tarixdə yaradılmışdır. Sahəsi 240 hektardır. Bunlardan 176 hektar su, 64 hektar isə qurudur. Ərazidə qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Burada çimli, dağ-çəmən torpaqları yayılmışdır.



## AĞGÖL QORUÇU

Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarı ilə Ağgöl dövlət qoruğu yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd göldə və onun ətrafında məskən salmış daimi və köçəri quşlar, məməli heyvanları qorumaq olmuşdur.

Ağgöl dövlət qoruğu Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir. 31 dekabr 1987-ci il tarixli xüsusi qərarla qoruğun sahəsi daha da artırılmışdır. Qoruğun ümumi sahəsinin çoxunu Ağgöl təşkil edir. Ağgöl respublikamızın ən böyük göllərindən biridir. Göle cənubdan kollektor qoşular, şərqdən isə o digər kollektor vasitəsi ilə Sarısu gölü ilə birləşir. Burada su duzludur.

Ərazi üçün yarım səhra, şoran torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir.

Ağgölün müəyyən hissələri, hətta dərinliyi 2 metr olan orta yerləri bir-birindən aralı six qamışlıqdır. Qamış topaları quşlar üçün ən yaxşı mühafizə, yuva və qidalanma yeridir. Burada ən çox boz qaz, qaşqaldaq, su fərəsi, yaşılbəş ördək, aq vağ, ərsindimdik, qarabatdaq və s. quşlar yuva qurur.

Ağgöl dövlət qoruğunu əhatə edən quru ərazidə əsasən çimli-bataqlı bitkilər inkişaf edir. Onlar ərazidə müəyyən heyvan və quşların məskunlaşmasında müsbət rol oynayır. Qoruqda yüz qırıq növünden artıq quş var. Bu quşlardan bir neçəsinin adı qırmızı kitabə düşməsdür.

Durnalar başqa quşlar kimi səs çıxara bilmir, yalnız dimdiklərini şəqqıldadırlar.

Quşlar yuvalarında yalnız istirahət edir, başqa yerlərdə isə yatarlar.



Ari 1 kq bal yığmaq üçün 1 milyona yaxın gülə qonmalıdır.



Durnalar başqa quşlar kimi səs çıxara bilmir, yalnız dimdiklərini şəqqıldadırlar.

## TÜRYANÇAY QORUĞU



Türyançay dövlət qoruğu 1956-ci ildən yaradılmışdır. Bu qoruğun meşələrin-dəki ağaclar torpağın qorunması, iqlimin müləyimləşdirilməsi, su ehtiyatlarının artırılmasına zəmin yaradır.

Türyançay qoruğu Ağdaş və Yevlax rayonunun ərazisində yerləşir. O, qərbdə Əlicançayın dərəsindən başlayıb, şərqdə arid, palid, saqqızıağacı və s. ağaclarından ibarət olub, qədim meşələrin qalıqlarıdır. Bu qoruq Türyançay dərəsində qurtarır. Uzunluğu 35, eni isə 5 km-ə çatır.

Qoruğun ərazisində aşağıdakı dağlar vardır: Pirseydağ, Nalbənddağ, Arçan-dağ, Ölümzdağ və s. Qoruğun əsas çayı -Türyançayın uzunluğu 180 kilometrdir. Qoruğun ikinci çayı Əlicançay öz mənbəyini Böyük Qafqazın cənub yamacından götürür, uzunluğu 98 kilometrdir. Qoruqda üç bulaq vardır: Dadlibulaq, Duzlubulaq və Süleymanbulaq. Türyançay qoruğunda ən çox arid və saqqızıağacı meşələri yayılmışdır. Burada qızılıağac və söyüd meşəleri, qaratikan kolluqları da inkişaf edir. Qoruqda heyvanların və quşların sayı xeyli zənginləşmiş və artmışdır. Burada çöl donuzu, qonur ayı, porsuq, dələ, tülükü, dovşan, çapqal, vaşaq və s. heyvanlar məskən salmışdır. Kəklik, gəyərçin, adi qurqur, ağbaş, Asiya kərkəsi, qara kərkəs, qartal, qaratoyuq, ziğ-zığ, payız bülbüllü və digər quşlar Türyançay qoruğunun bezəyidir.

İlanların yalnız 200 növü insanları zəhərliyə bilir.

Çöl pişikləri kor doğulur gözləri 9-11 gündən sonra açılır.



At bir ay ayaq  
üstə dayana bilər.

Qırqovulun  
dünyada 211,  
Azərbaycanda  
iki növü var.



## HİRKAN QORUĞU

Hirkan qoruğu yurdumuzun gözəl guşələrindən birinin-Lənkəran rayonunun ərazisində yerləşir. Bu qoruq ağaç, kol və ot bitkiləri ilə zəngindir. Həmin ərazidə 1000 növə qədər bitki vardır. Hirkan qoruğu 1936-ci il dekabrın 8-də yaradılmışdır. Qoruğun sahəsi bir neçə dəfə dəyişdirilmişdir. Hirkan Dövlət qoruğunun ərazisində yay quraq, payız rütubətli, qış isə müləyim keçir. Qoruğun əra-zisindən keçən ən böyük çay- Lənkərançayın sağ qolu Vəşərud çayıdır.

Hirkan dövlət qoruğunun ərazisi zəngin bitki örtüyünə malikdir. Hirkan qoruğundakı meşələrdə dəmirağac, palid, vələs ağacları çoxluq təşkil edir.


Hirkan dövlət qoruğunun özünəməxsus heyvanlar aləmi vardır. Vaxtilə bu yerlərdə çoxlu pələng, bəbir, Qafqaz maralı, cüyür, tülükü yaşayırmış. Hazırda bu ərazidə pələng və bəbir yoxdur. İndi bu qoruqda kaftar, xallı maral, qırqovul, ariquşu, qutan, qara leylək, laçın, turac yaşayır.

## ZAQATALA QORUĞU

Füsunkar və zengin təbəti ilə məşhur Zaqatala qoruğu 4 dekabr 1929-cu ildə təşkil edilmişdir. 1951-ci ildən isə bu qoruq dövlət qoruğu adlanır. Zaqatala dövlət qoruğu Balakən və Zaqatala rayonunun ərazisində yerləşir. Onun ərazisi böyük Qafqazın 3646 metr hündürlüyündə olan Quton zirvəsindən başlayıb. Kətəxçayla Mavrovçayın qovuşduğu yere qədər davam edir. Uzunluğu cənubdan şərqə 40, eni isə şimaldan cənuba 5-12 kilometrdir. Ərazinin ekser hissəsi dağ və cəmən sahələri ilə örtülüdür. Bu heyvanlar aləminin zənginləşməsinə tam şərait yaratır.

Qoruqda qayalıqlar, uçqunlar və çılpaq sahələr də vardır. Bələ sahələr dağ keçilərinin məskən salması üçün əlverişlidir. Mürekkeb quruluşa malik Zaqatala qoruğu dünyadanın en nadir güşələrindən biri sayılır. Zaqatala qoruğunda 800 növdən çox bitki vardır. Burada bitkilər tək-tək və qrup halında bitir. Nadir bitkilərdən bir çoxu qırmızı kitabə salmışdır. Bu qrupda fistiq, veləs, palid, ağaçqayın, tozağacı, qızlağac, çöke, görürüş və başqa ağaclar bitir. Burada bitən Avropa qaraçöhrəsi və qarماqvari şam qırmızı kitabə daxil edilmişdir.

Zaqatala Dövlət qoruğunda heyvanlar aləmi də zəngindir. Burada 32 növ heyvan, 86 növ quş yaşayır.



Dəmirağac möhkəm oduncığa malik olduğundan telefon və elektrik dirəkləri üçün, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur.

Ördəklər həm üzməyi həm də uçmağı çox gözəl bacarırlar.

Kirpiler ilin 8 ayı yuxuda olur.

İspaniya tərcümədə “dovşanların vətəni” deməkdir.



Bildirçin Lənkaran zonasının dağətəyi meşələrində, Kürboyu tuqay meşələrində yuvalayır.

## QARAYAZI QORUĞU

Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Kürətrafi meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlamışdır.

Qarayazı meşələri üç hissədən-Qarayazı, Soyuqbulaq və Böyükəsik sahələrindən ibarət idi. 1922-ci ildə həmin meşə sahələri bölüşdürülmüş, onların birincisi Gürcüstanın, son ikisi isə Azərbaycanın tərkibinə daxil edilmişdir. 1964-cü ilin fevralında Azərbaycan hökumətinin qərarı ilə Qarayazı Ağstafa yasaqlığı yaradılmışdır.

Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir. Ele buna görə da bu meşələrdə heyvanlar və quşlar çoxluq təşkil edir.

Kürün ətrafında söyüd, böyürtken, iyde, zirinc kolluqları çoxluq təşkil edir. Sahildən uzaqlaşdıqca müxtəlif zolaqlı meşələr gəlir. Birinci zolaqdə ağıyarpaq qovaq, ikinci zolaqdə palid, qızlağac bitir. Meşəaltı kollar, cavan ağaclar meşənin nisbətən seyrək yerlərində daha çox inkişaf etmişdir.

Kür çayı boyunca əlverişli təbii meşə şəraiti vardır. Hələ keçmişdən burada qovaq, tut və s. ağaclar əkilmışdır.

Kür sahilindəki meşələr ərazinin iqlimini nizama salır, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır, heyvanlar və quşların sığınacaq yerinə çevrilir. Qoruğun ərazisində maral, qunduz, dələ, dovşan, cöl donuzu, tülkü, çäqqal, cöl pişiyi və s. heyvanlar, qırqovul, goyerçin, alabaxta, qaratoyuq, ağaçdələn, sığircın və s. quşlar məskunlaşmışdır.

Qarayazı iki sözün birləşməsindən əmələ gəlmışdır: qara və yazi. Qara-böyük, yazı isə düz deməkdir. Deməli, bu coğrafi adın mənası «Böyük düz» anlamındadır.

## QIZILAĞAC QORUĞU

Şimaldan ve cənubdan gələn köçəri quşların yayılması üçün Azərbaycanda çox əlverişli şərait vardır. Hələ 1913-cü ildə naturalistlərin və həkimlərin Tiflisdə keçirilən XIII qurultayında alımlar Azərbaycan sularında qışlayan quşların mühafizəsini təşkil etmək üçün tədbirlər görməyi təklif etmişdilər.

1926-ci ildə Qızılıağac körfəzində yasaqlıq, 1923-cü ildə isə qoruq yaradıldı.

Qızılıağac qoruğu respublikamızda sahəsinə görə birinci, yaranma tarixine görə isə üçüncü qoruqdur. Qoruğun təbii şəraiti burada müxtəlif növ quşların, heyvanların və baliqların məskunlaşmasına tam şərait yaratmışdır. Qızılıağac qoruğu 1976-ci ildən Beynəlxalq konvensiyasının ilk 12 su bataqlıq regionunun biri kimi siyahiya daxil olunmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir.

Böyük Qızılıağac körfəzi Xəzər dənizinin cənub-qərb sahilində, Azərbaycanın cənub-qərb hissəsində yerləşir. Bu qoruğun ərazisində su, bataqlıq və quru ərazinin ot və kol bitkiləri vardır. Bunlar quşlar üçün ən qiymətli yem bazası, yuva qurmaq və yaşamaq üçün ən əlverişli yerdür.

Bu qoruqda məməlilərin, sürünlənlərin, suda - quruda yaşayanlar, heşəratların, baliqların bir çox növləri yaşayır. Burada yırtıcı heyvanlardan canavar, tülkü, çäqqal, qamışlıq pişiyi, porsuq, Qafqaz gəlinciyi məskən salmışdır. Körfəzdə otuz növdən artıq baliq qeydə alınmışdır.

Qızılıağac qoruğu quşlar aləmi ilə daha zəngindir. Buradakı quşlar əsasən aşağıdakı dəstələrdən ibarətdir, toyuqkimilər, göyərçinkimilər, durnakimilər, iyrəncimilər, qazkimilər, saydaqlar, ququşkimilər, keçisağankimilər, uzunqanadlılar, sərcəkimilər və s.

Qızılıağac qoruğuna dünyanın müxtəlif yerlərində kütłəvi şəkildə qanadlı qonaqlar gəlir. Qızılıağac körfəz adlanan yegane qoruqdur. Qızılıağac qoruğu e上帝 bil ki, dünyanın bütün quşlarının paytaxtıdır.



**Köçəri quşlar uzaq səfərə hazırlaşdıqda öz çekilərinin 1/3-i qədər piy ehtiyatı toplayırlar.**

**Sığan dəvə ilə müqayisədə daha uzun müddət susuz qala bilir.**

**Turac toxum bitki giləmeyvə və cücüllerlə qidalanır. Ovlanması qadağandır.**

**Vaşaq geniş six meşələrdə düzənlilik və dağlarda yaşayır. Ağaca yaxşı dırmasıdır.**

**Heç bir kağız parçası 8 dəfədən artıq qatlana bilməz.**

## İSMAYILLI QORUĞU

İsmayıllı rayonu Azərbaycanın ən gözəl güşələrindən biridir. Rayonun ərazisindəki meşələri, nadir ağacları, bitkiləri, heyvanları qorumaq məqsədilə 1981-ci ildə İsmayıllı qoruğu yaradılmışdır. Adı dillərdə dastan olan Topçu, Talıştan meşələri bu qoruğun ərazisindədir. Ümumiyyətlə, bu qoruğun 85,5 faizini meşələr təşkil edir. İsmayıllı meşələrində palid, görüs, ağaçqayın, çökə, qaraçöhrə çoxluq təşkil edir. Bu ağaclardan ikisinin - şabalıdyarpaq palidin və qaraçöhrənin adı Azərbaycanın qırmızı kitabına yazılib. Qoruqda yemişan, əzgil, zoğal, itburnu və s. vardır.


Göyçayın sol, Oxçuçayın sağ qolları İsmayıllı qoruğunun ərazisindən keçir. Burada şəfa qaynağı olan bulaqlar çoxluq təşkil edir.

Qoruğun heyvanlar aləmi də zəngindir. Burada cüyür, çöl donuzu, təkə, maral, ayı, canavar, vaşaq, çäqqal, tülkü, yenot, porsuq, dovşan, dələ və sair heyvanlar yaşayır. İsmayıllı qoruğunda qırqovul, turac, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, ağacdələn və s. quşlar vardır.

## İLİSU QORUĞU

Qax rayonunu ən gözəl güşələrindən biri də İlisudur. 1987-ci il fevral ayının 20-də Azərbaycan hökümətinin qərarı ilə İlisu dövlət qoruğu yaradılmışdır. Zaqatala və İsmayıllı qoruqlarının arasında yerləşən bu qoruğun sahəsi 9345 hektardır. Qoruğun ərazisinin 93 faizi meşələrdən ibarətdir. Təbii meşə ilə bərabər burada sünə meşə zolaqları da salınmışdır. İlisu qoruğunda 300-ə qədər bitki növü vardır. Meşədə palid, vələs, fisdiq, çökə, ağaçqayın, qovaq və s. qiymətli ağaclar çoxluq təşkil edir. Meşə-cəmen qurşağında itburnu, böyürtken, dovşanalması və s. bitkilər vardır.

Qoruğun heyvanlar aləmi də zəngindir. Burada maral, cüyür, təkə, çöl donuzu, qonur ayı, canavar, tülkü, daş və meşə dələleri, porsuq, meşə pişiyi və s. yaşayır. İlisu qoruğunda 90 növə qədər nadir quşlar göz oxşayır. Qoruğun ərazisindən axan çaylarda nadir baliq növləri vardır.



Dəvəquşunun yumurtasını qaynatmaq üçün 4 saat vaxt lazımdır.



Tozağacının tumurcuq və yarpaqlarından təbabətdə istifadə olunur. Bəzi növlərindən dekorativ bağçılıqda istifadə edilir.

## QUSAR YASAQLIĞI

Qusar yasaqlığı 1964-cü ilin iyulunda yaradılmışdır. O, cənubi-qərbdən şimali-qərbe doğru 28 km uzunluğunda və şimali qərbdən cənubi-şərqə doğru 12-15 km enində olan bir sahəye malikdir. Yüksek ərazisi 700-800 m. hündürlükdə yerləşir.

Qusar dövlət yasaqlığının yaradılmasında məqsəd buradakı bir sıra ov əhəmiyyətli heyvan və quşları qoruyub artırmaqdır. Yasaqlığın ümumi sahəsi 15 min hektardır. Samur çayının və Qusarcıyan arasında yerləşən yasaqlığı ön dağ və alçaq dağlıq sahələri əhatə edir. Bitki örtüyünə görə ərazisi üç hissəyə-tuqay meşələrinə, bozqır bitkilərinə və aşağı dağlıq meşələrinə ayrıılır. Geniş ərazidə dənli bitkilər və meyve bağıları becərilir. Meşə sahəsi fisdıq, vələs, ağaçqayın, göyrüş qarışığının palidlığıdır.

Buradakı meşəaltı kol bitkiləri yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən və s. ibarətdir. Tuqay meşələri ağaçqayvaq, titker, qovaq, qızılıağac, söyüd, palid və s. ağacların qarışığından teşkil olunmuşdur. Bozqır sahələrdən dənli bitkilər daha çoxdur. Burada çöl donuzu, cüyür, canavar, tülkü, çäqqal, meşe pişiyi, qamışlıq pişiyi, dələ, porsuq, samur, yenot, dovşan və s. heyvanlar, qırqovul, kæklik, turac, bildirçin, çöl göyərçini, yaşılbəş ördək və s. quşlar yaşayır.

## ŞƏKİ YASAQLIĞI


Şəki dövlət yasaqlığı 1964-cü ildə yaradılmışdır. O, Əyriçayın hövzəsində, Yevlax, Şəki və Şəki-Oğuz şose yollarının arasında yerləşir. Ərazi zengin bitki örtüyünə malikdir. Meşə sahələri palid, qızılıağac, qoz, tut ağaclarından ibarətdir. Çay dərelərində ağaclarla birləşdə yemişan, eżgil, böyürtkən, qaratikan, alça və s. kollar keçilməz cəngəlliliklər əmələ getirir. Nisbetən quraq sahələrdə palid, tut, alma və s. bitkilər yayılmışdır. Ərazi başdan-başa təsərrüfat obyektidir, əkili, otalar. Bununla bərabər, müvafiq quşların və heyvanların yaşamasına, gizlənməsinə və artırmasına müsbət təsir göstərən şərait vardır. Yasaqlıqda qonur ayı, çöl donuzu, çäqqal, canavar, tülkü, meşe pişiyi, porsuq, dovşan, samur, dələ, sincab və s. heyvanlar, qırqovul, turac, meşe göyərçini, alabaxta, meşe cüllütü, bildirçin, boz kæklik, yaşılbəş ördək və s. quşlar məskunlaşmışdır.

## ABŞERON YASAQLIĞI

Abşeron dövlət yasaqlığı 1969-cu ilin iyulunda yaradılmışdır. Yasaqlıq Abşeron yarımadasının cənub-qərb qurtaracağındadır. İnzibati cəhətdən Bakı şəhərinin Xəzər rayonuna daxildir.

Yasaqlığın yaradılmasında məqsəd ceyranların, Xəzər suitisinin və quşların qorunub artırılmasını təmin etməkdir.

Yasaqlığın quru ərazisində ceyran, çäqqal, tülkü, porsuq, dovşan, Xəzər sularında isə sualtı və müxtəlif balıqlar, quşlardan gümüşü qağayı, fisildayan qu quşu, boz və qırmızıdöş qazlar, müxtəlif növ ördekler, böyük ağ vəq, qumluq cüllütü, qışqaldaq və s. məskən salmışdır.



Qonur ayının çəkisi 150-300 kilogram olur.

## ORDUBAD YASAQLIĞI

Ordubad yasaqlığı 1969-cu ilin iyulunda Naxçıvan Respublikasının Ordubad və Culfa rayonunun ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları, quşları qoruyub artırmaqdır. Yasaqlığın 40 min hektar sahəsi vardır. Zəngəzur dağlarının cənub-qərb yamacında yerləşən bu yasaqlıq 1000-3900 metr hündürlüyü əhatə edir.

Yasaqlığın ərazisində yayı quraq keçən soyuq iqlim tipi hakimdir. Ərazidə dağ keçisi, köpgər, daş dəlesi, canavar, çäqqal, tülkü və sair heyvanlar, qırqovul, kæklik, bildirçin, alabaxta və sair quşlar məskunlaşmışdır.



Dəniz qaranşları heç dayanmadan 5 il uça bilirlər.

## ŞƏMKİR YASAQLIĞI

Şəmkir yasaqlığı 1964-cü ilin fevralında yaradılmışdır. Bu yasaqlıq Kür çayının iki sahili boyunca uzanır.

Şəmkir dövlət yasaqlığının 10 min hektar sahəsi vardır.

Ərazinin meşə və kolluqlarında söyüd, ağıyarpaq qovaq, qaratikan, böyürtkən, yulğun və s. çoxluq təşkil edir. Yasaqlığın sahəsi heyvan və quşların yaşayışı üçün əlverişlidir.

Yasaqlığın ərazisində çöl donuzu, dovşan, canavar, çäqqal, tülkü, meşe pişiyi və s. heyvanlar, turac, qırqovul, kəkklik, müxtəlif su quşları yaşayır.

## KORÇAY YASAQLIĞI

Korçay yasaqlığı 1961-ci ilin noyabr ayında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yasaqlıq əsas hissədən və Qoşqarçayıñ Kür tökyönüñ ərazidə yerləşen filialdan ibarətdir.

Ərazi düzənlilik, təpəlik və alçaq dağlıq sahələrindən ibarətdir. Burada üç çay var: Gəncəçay, Korçay və Qoşqarçay. Korçayın yasaqlığın ərazisindəki uzunluğu o biri çaylara nisbətən uzun olduğu üçün burası Korçay yasaqlığı adlanır. Yasaqlıqdə ceyran, dovşan, tülkü, çäqqal, canavar, kəkklik, turac və s. Yaşayır.



Çeyirtkə yeganə həşəratdır ki, başını fırıldala bilir.

Arıların iki qarnı var. Biri yemək, digəri bal üçün.



Çäqqallar xırda heyvanlarla qidalanır, bəzən toyuq-cücəyə, qoyun-quzuya da hücum edir.

İtlər sarı və mavi rənglər arasındaki fərqi qəbul edə bilirlər.



## İSMAYILLI YASAQLIĞI

İsmayılli dövlət yasaqlığı 1969-cu ilin iyulunda yaradılmışdır. O əsasən İsmayılli, qismən də Qəbələ rayonları ərazisində yerləşir. Yasaqlıq Böyük Qafqazın cənub yamacında şimaldan baş silsilənin suayıcı, şərqdən Girdmançay, qərbən Vəndəmçay, cənubdan Qanix-Həftəran vadisiə sərhədlənir. Bu yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunması və sayının artırılmasıdır. Yüksek orta və qismən də aşağı dağlıq sahələri əhatə edən yasaqlığın ərazisi derin çay dərələri vasitəsilə xeyli parçalanmışdır. Böyük Qafqazın Babadağ zirvesi de buradadır.

Yasaqlığın ərazisində dağ-çəmən və meşə bitkiləri çoxluq təşkil edir. Meşə ilə örtülü sahə əsasən vələs, fisdiq və palid meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar ələmi hər növ, həm də say etibarilə zəngindir. Burada təkcə, cüyür, maral, çöl donuzu, canavar, vaşaq, çäqqal, tülkü, porsuq, dovşan, dəle və s. vardır. Bura quşlarla da zəngindir: kəkklik, qırqovul, turac, alabaxta, bildirçin və s. bu kimi quşlar yasaqlığın gözəlliyini daha da artırır. Füsunkar Azərbaycan təbəti insani vələh edir. İnsan sevinir ki, belə bir gözəl diyarda doğulub yaşayır.

## QIZILCA YASAQLIĞI

Qızılca dövlət yasaqlığı 1984-cü ilin fevral ayında Gədəbəy rayonunun Qızılca meşəliyi sahəsində yaradılmışdır. Ərazi 1500-2000 metr hündürlükde yerləşir, dağ silsilələri derin dərələrə parçalanmışdır. Burada yay sərin qış isə çox sərt keçir.

Yasaqlığın ərazisində bir neçə kiçik çay vardır. Meşəni əmələ gətirən əsas ağaç cinsləri palid, fisdiq və vələsdir. Fisdiq meşələri, 1340, vələs meşələri 1240, palid meşələri isə 900 hektar sahəni əhatə edir. Seyrek meşəliklər 307 hektar sahədə yayılmışdır. Ərazidə meşəsiz sahələr 502 hektara çatır. Meşələrdə həmçinin ağcaqayın, göyrüş müxtəlif meyva ağacları, dərman bitkiləri geniş yayılmışdır.

Burada cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanlar, müxtəlif quşlar qorunur.



Dünyada ən uzunömürlü dəvə 35 il 5 ay yaşamışdır.



Porsuq piyinin müalicəvi əhəmiyyəti var.



Çalıquşu adlı quşlar bir ildə 4 milyon xırda həşərat yeyir.

## BƏNDOVAN YASAQLIĞI

Bəndovan yasaqlığı 1961-ci ilin noyabrında Salyan və Qarabağ rayonu ərazisində yaradılıb. Yasaqlığın yaradılması məqsəd bu ərazidə ceyranları və digər heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmadır.

Şirvan dövlət qoruğu ilə qoşu olan bu yasaq-lıqda heyvanlar və quşlar aləmi zəngindir. Yasaqlığın ərazisi yarımsəhralıq olsa da, burada heyvanlar və quşlar üçün kifayət qədər yem ehtiyatı vardır. Burada ceyran, qunduz, dovşan, canavar, çäqqal, tulkü, çöl pişiyi, porsuq, və s. heyvanlar yaşayır. Quşların çoxu gölde, onun ətrafında, kanallarda məskunlaşır. Çünkü bu su hövzələri bitkilərlə zəngindir.

## LAÇIN YASAQLIĞI

Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında yaradılmışdır. Yasaqlıq orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir. Ən yüksək zirvə Qırqızdır. Şəlvə, Piçeniz, Qorcuçay və s. çayların yerli və darin bərələr vasitəsi ilə qorluğun ərazisi parçalanmışdır.

Yasaqlığın ərazisində qış quraq keçən soyuq iqlimin tipi hakimdir. Bitki örtüyüne görə yasaqlığın ərazisi ideriyə palidindən ibaret olan orta dağ-meşə, şərqi rayonlarından ibarət olan bağ-meşə və alp çəmənlilikləri quşçaqlarına ayrılır. Meşələri əsasən vələs, çökə, ağıcaqayın və s. ağacların qarışığından ibarət palid meşələridir.

Yasaqlıqda cüyür, çöl donuzu, dovşan, canavar, porsuq, aylı kimi heyvanlar məskunlaşmışdır. Burada kəkklik, tətra quşu, bildirçin, alabaxta və s. quşlar çoxluq təşkil edir.

## AĞ GÖL YASAQLIĞI

1964-cü ilin fevralında Ağgöl və onun ətrafini əhatə edən 9173 hektar sahədə Ağgöl dövlət yasaqlığı yaradılmışdır. 1978-ci ildə onun bir hissəsində Ağgöl dövlət qoruğu təşkil edildi. Yasaqlığın sahəsi kiçildilərək 4773 hektara endirildi.

Ərpəzi Mili düzündə Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir. Yasaqlığın yaradılmasında məqsəd burada məskunlaşmış quşları və heyvanları qorumaqdır.

Ağgöl dövlət yasaqlığı yarımsəhra zonasında yerləşir. Burada bütün il çöl donuzu, qunduz, dovşan, canavar, tulkü, qamışlıq pişiyi, porsuq və s. heyvanlar yaşayır. Ağgölə çeki, naxa, külme və s. balıqlar var. Yasağın ərazisində oturaq və köçəri quşlardan müxtəlif qazalar, ördekler, vağlar, qarabatbaqlar, cüllütlər, sultan toyuğu və s. quşlar yaşayır.

## KİÇİK QIZILAĞAC YASAQLIĞI

1978-ci ilin fevralında Lənkəran rayonunun ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissələrində dövlət yasaqlığı yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru əraziyərin köçəri və oturaq quşlarını qorumaqdır.

Əvvəller Kiçik Qızılağac körfəzi yox idi və onun ərazisi Böyük Qızılağac körfəzinin bir hissəsinə təşkil edirdi. Xəzerin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq şimaldan qərbə uzaan ada quru ərazi ilə birləşdi. Böyük Qızılağac körfəzinin bir hissəsinə ondan ayırdı, nəticədə yeni Kiçik Qızılağac körfəzi yarandı.

Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayıda köçəri və oturaq quşların məskənidir. Qızılağac qoruğunda yaşayıb adı qırmızı kitabə düşən quşlara bu yasaqlıqda rast gəlinir.

İbtidai sinif şagirdləri və məktəbəcədər azyaşlı uşaqlar üçün aylıq jurnal

👉 1958-ci ildən çıxır

👉 Təsisçi: Azərbaycan Gənclər İttifaqı

👉 Baş redaktor: Rafiq Yusifoğlu

👉 Redaksiya heyəti:

Ağacan Əhmədov  
Ənver Qarayev  
Zahid Xəlil  
İlyas Tapdıq  
Məhərrəm Qasımlı  
Qəşəm İsbəyli

👉 Məsul katib: İlqar Mehdiyev



👉 Bədii redaktor: Arif Hüseynov

👉 Dizayner-rəssam: Kübra Salamova

👉 Redaksiyanın ünvanı:  
Bakı- AZ 1146,  
Mətbuat prospekti,  
529-cu məhəllə.  
Telefon: 439 08 53  
E-mail: goyarchin@box.az

Cəpa imzalanıb: 23.06.10  
Sifariş: 2260  
Tiraj: 1500  
Kağız formatı: 60/90/18  
Cap vəraqi: 2,5  
Hesab-naşr vəraqi: 3,93  
Ofset üsulu ilə çap olunub.

Bakı  
“Azərbaycan” nəşriyyatının mətbəəsi  
Lisenziya № 022328



## GİL ADASI YASAQLIĞI

Gil adası dövlət yasaqlığı 1964-cü ilin fevralında yaradılmışdır. O, Qobustan qəsəbəsi yaxınlığında sahildən 6 km aralıda Xəzər dənizindəki eyni adlı adada yerləşir. Gil adası Azərbaycanda sahəsinə və uzunluğuna görə beşinci, eninə görə yeddinci adadır.

Gil adası yasaqlığı Bakı şəhərinin Qaradağ rayonunun ərazisinə dədir. Onun sahəsi 400 hektardır. Adada əsasən quşlar, xüsüsən gümüşü qağayılar qorunur. Burada qağayıların sayı bəzən 10 minə çatır.

## ŞƏMKİR YASAQLIĞI

Şəmkir yasaqlığı 1964-cü ilin fevralında yaradılmışdır. Bu yasaqlıq Kür çayının iki sahili boyunca uzanır.

Şəmkir dövlət yasaqlığının 10 min hektar sahəsi vardır.

Ərazinin meşə və kolluqlarında söyüd, ağıyarpaq, qovaq, qaratikan, böyürtkən, yulğun və s. çoxluq təşkil edir. Yasaqlığın sahəsi heyvan və quşların yaşayışı üçün əlverişlidir.

Yasaqlığın ərazisində çöl donuzu, dovşan, canavar, çäqqal, tülü, meşə pişiyi və s. heyvanlar, turac, qırqovul, kəklik, müxtəlif su quşları yaşayır.

## QARAYAZI-AĞSTAFA

Qarayazı Ağstafa yasaqlığı 1964-cü ildə yaradılmışdır. O, qərbdən Qarayazı qoruğu, şimaldan Bakı-Tbilisi dəmir yolu, cənubdan Kür çayı ilə həmsərdəddir.

Yasaqlığın ərazisində palid meşəsi, qarışq meşələr və kolluqlar, otlaqlar, əkin sahələri, qamışlı cəngəlliklər vardır. Bu ərazi heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, çäqqal, meşə pişiyi, tülü, porsuq, dovşan və s. heyvanlar, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, şanapipik, ağacdələn, bildirçin və s. quşlar vardır.